

Görkəmli ictimai xadim, Xalq şairi, akademik  
**Bəxtiyar Vahabzadənin**  
anadan olmasının  
**90 illik**  
yubileyinə həsr olunmuş

**«BƏXTİYAR VAHABZADƏ  
VƏ AZƏRBAYCAN FILOLOGİYASININ  
AKTUAL PROBLEMLƏRİ»**

*mövzusunda*  
Beynəlxalq elmi konfransın

**MATERİALLARI**

*29 oktyabr 2015-ci il*

**BAKİ - 2015**

## TƏŞKİLAT KOMİTƏSİ

<i>akad. A.M.Məhərrəmov</i>	<i>- Rektor</i>	<i>- sədr</i>
<i>AMEA-nun müxbir üzvü,</i>		
<i>prof. A.H.Kazimzadə</i>		
<i>prof. İ.N.Əliyeva</i>		
 <i>prof. S.T.Hacıyev</i>		
 <i>akad. T.İ.Hacıyev</i>		
<i>AMEA-nun müxbir üzvü,</i>		
<i>prof. N.A.Paşayeva</i>		
<i>AMEA-nun müxbir üzvü,</i>		
<i>prof. N.Q.Cəfərov</i>		
<i>dos. M.T.Vəliyev</i>		
<i>prof. T.H.Hüseynov</i>		
 <i>prof. S.Ə.Abdullayeva</i>		
<i>prof. C.Q.Nağıyev</i>		
<i>prof. A.C.Hacıyev</i>		
<i>prof. H.A.Əsgərov</i>		
 <i>prof. L.H.Quliyeva</i>		
<i>fil.e.d. R.B.Əskərov</i>		
<i>fil.e.d. S.H.Orucova</i>		
 <i>dos. Ə.M.Paşayeva</i>		
 <i>dos. S.V.Abbasova</i>		
<i>dos. A.Q.Abbasov</i>		
 <i>dos. B.İ.Hacıyev</i>		
 <i>dos. F.A.Şiriyev</i>		
<i>dos. D.M.Qənbərov</i>		
<i>fil.f.d. Ü.H.Hüseynova</i>		
	<i>- Elm və innovasiyalar üzrə prorektor</i>	<i>- sədr müavini</i>
	<i>- Tədrisin təşkili və təlim texnologoyaları üzrə prorektor</i>	<i>- üzv</i>
	<i>- Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor</i>	<i>- üzv</i>
	<i>- Türkologiya kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Ümumi dilçilik kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Filologiya fakültəsinin dekanı</i>	<i>- üzv</i>
	<i>- Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Azərbaycan dilçiliyi kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Dünya ədəbiyyatı kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Rus ədəbiyyatı tarixi kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Rus dilçiliyi kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Türk xalqları ədəbiyyatı kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Humanitar fakültələr üzrə rus dili kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Azərbaycan dili kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Təbiət fakültələri üzrə İngilis dili kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Humanitar fakültələr üzrə ingilis dili kafedrasının müdürü</i>	<i>- üzv</i>
	<i>- Həmkarlar İttifaqı Komitəsinin sədri</i>	<i>- üzv</i>
	<i>- Tələbə Həmkarlar Təşkilatının sədri</i>	<i>- üzv</i>
	<i>- "Türkoloji araşdırılmalar" elmi tədqiqat laboratoriyasının elmi işçisi</i>	<i>- məsul katib</i>

B 5002000000  
M 658(07) 2015

*«Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli sənətkarlarındandır. Sənətkarin insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin müüm istiqamətlərindən birini təşkil edirdi»*

*Azərbaycan Respublikasının Prezidenti*

*İlham ƏLİYEVİN*

*14 yanvar 2015-ci il tarixli sərəncamından.*

Многие новые слова, возникшие в последние годы, образованы лексико-семантическим путем. Словарный состав современного азербайджанского языка, его лексико-семантическая система подвержены изменениям. Язык постоянно обогащается за счет новых слов и выражений, а также в результате семантического расширения значений существующих слов или приобретения ими дополнительных значений. В.И.Кодухов справедливо отмечает, что «семантический путь обогащения словарного состава состоит не столько в образовании новых лексем, сколько в образовании новых значений уже существующих слов» (1).

#### Использованная литература

1. Кодухов В.И. Введение в языкознание. М., 1979, с.218-219.

### İLKİN QULİYEV

*Filologiya üzrə fəlsəfə doktoru, dosent  
Türkiyə, Kafkaz Universiteti*

## QÖVSI TƏBRİZİNİN DİLİNĐƏ İŞLƏNMİŞ QEYRİ-TÜRK MƏNŞƏLİ SÖZLƏRƏ DAİR

Azərbaycan ədəbiyyatı tarixində özünməxsus yeri olan Qövsi Təbrizinin türk dilində Füzuli səviyyəsində şeirlər yazması, xüsusilə canlı xalq dili hesabına Azərbaycan ədəbi dilini zənginləşdirib inkişaf etdirməsi və zəngin yaradıcılıq təcrübəsi ilə Azərbaycan dilinin bütün Yaxın Şərqi aləmində ədəbi dil kimi tanınmasındaki xidmətləri onun əbədiyaşar olmasına təmin edən əsas səbəblərdəndir.

Qövsi Təbrizinin şeirlərinin dilində işlənmiş leksik vahidlərin tematik qruplar üzrə və mənşə baxımından araşdırılması Azərbaycan ədəbi-bədii dilinin inkişafında onun rolunu müəyyənləşdirməkdə mühüm əhəmiyyət daşıyır. Şairin dilinin lüğət tərkibini təşkil edən sözlər müxtəlif məna sahələrini əhatə edir. Leksikoloji tədqiqat zamanı ayrı-ayrı sahələrə aid olan sözlərin müəyyən leksik-semantik qruplarda birləşdirilməsi onların ümumi xarakterik xüsusiyyətlərini, eyni zamanda dilin lüğət tərkibinin zənginliyini ortaya çıxarmağa imkan verir. Qövzinin şeir dilinin leksik zənginliyi, əsasən, həyatın bütün sahələrinə aid sözlərin şairin dilində öz əksini tapması ilə bağlıdır. Sözlərin bədii-üslubi imkanlarından yüksək dərəcədə yaranaraq sənətkarlıq baxımından təqdirəlayiq əsərlər yaradan Qövzinin şeir dili bütövlükdə yaşadığı dövrün ədəbi-bədii dilinin leksik-semantik dairəsi və tematik zənginliyi haqqında da tam təsəvvür yaradır. Şeirlərdə xalq deyim tərzinə məxsus söz və ifadələrin bol-bol işlənməsi, atalar sözləri və frazeologizmlərin bənzərsizliyi, ümumiyyətlə, onların bu gün də öz işləkliyini saxlayan formaları şairin ana dilinə, onun incəliklərinə dərindən bələd olmasından xəbər verir. Tədqiqatçıların haqlı olaraq göstərdikləri kimi, “Füzuli ədəbi məktəbinin qüvvətli davamçısı olan Qövsi klassik şeir dilimizin sadəlaşması, xəlqilik elementləri ilə zənginləşməsi yolunda ciddi addım atmışdır. Bu mənada, Qövzinin bir növ, Şah İsmayııl Xətai ilə müqayisə etmək, onu “XVII əsrin Xətaisi” adlandırmış olaq. Belə ki, ədəbi dilimizin (yazılı şeir qolunun) inkişaf tarixindəki mövqeyinə və roluna görə Xətai Nəsimi ilə Füzuli arasında körpüdürsə, Qövsi Füzulinin Vaqiflə birləşdirir [6, 97].

Məlumdur ki, hər bir dilin xarici təsirlərə qarşı müqavimət göstərməsinə və öz orijinallığını mühafizə etməyə çalışmasına baxmayaraq, hər bir dilə başqa dildən bir çox söz keçmişdir. Hətta dünyada sadəcə öz milli sözlərdən ibarət olan bir dilin varlığı belə şübhə altındadır. Dillərin bir-birinə qarşılıqlı təsiri zamanı çarpzlaşmada qalib gələn dil öz lüğət tərkibini məglub dilin hesabına artırır. Beləliklə də, müxtəlif yollar və fərqli səbəblər nəticəsində dilin lüğət tərkibində başqa dildən alınma sözlər özünə yer tapmış olur. “Belə əcnəbi sözlər isə əsasən və çox zaman bu və ya digər dilin lüğət tərkibinin çoxcəhətli

və zəngin olmasına böyük təsir göstərir” [3, 124].

Başqa dillərdən söz və ifadələrin alınmasının da müəyyən hüdudu vardır. Alınma sözlər və ya dil ünsürləri bu hüdudu keçərsə, dilin müstəqil inkişafının qarşısı alınmış olar və dil tədricən məhvə uğraya bilər. Buna görə də xüsusən yazı dilinə gətirilən hər əcnəbi sözün, hər dil ünsürünün mənimmsənilib-mənimmsənilmədiyi, daxil olduğu dilə üzvi surətdə qarışıb-qarışmadığı, o dilin zənginləşməsinə xidmət edib-etmədiyi nəzərə alınmalıdır. Nəhayət, “sözlərin zamanla, ictimai quruluşla, ictimai düşüncə ilə bağlı olaraq dilə daxil olduğunu və bu amillər olmadıqda və ya başqalaşdıqda, əlaqədar sözlərin də dildən düşəcəyi, başqa sözlərlə əvəz ediləcəyi də nəzərdən qaçmamalıdır” [2, 41].

Qövsinin dilində dövrün tələbi ilə əlaqədar olaraq ərəb və fars sözləri çox işlənmişdir. Qədim abidələrimizin leksikasını öyrənərkən əsərin yarandığı mühiti, ictimai şəraitini nəzərə alaraq, müəllifin əcnəbi sözlərə münasibətini müəyyənləşdirmək, ədəbi-ictimai mühitin qohum və qonşu dillərə təmasının dərəcə və istiqamətini aydınlaşdırmaq lazımlı gəlir [2, 75]. Şairin yaşadığı dövrə Azərbaycan dilinin lüğət tərkibində türk mənşəli sözlərlə yanaşı, ərəb və fars sözlərinin olması bu dillərin bir-birinə qarşılıqlı əlaqə və təsirini göstərir. Qövsi Təbrizinin dilində işlənən qeyri-türk mənşəli sözlər XIII-XIV əsrlərdə ədəbi dilimizdə işlənilən qədər olmadığı kimi, növ və keyfiyyət etibarilə də onlardan fərqlidir. Daha dəqiq desək, Qövsi işlətdiyi sözlərin, hər şeydən əvvəl, avam kütlə üçün məlum və tanış olmasını, asan yazılıb-oxunmasını, Füzulinin təbirincə desək, “nəzmi-nazik” (ince şeir) çərçivəsinə sığmasını nəzərdə tutmuş, elə ərəb və fars sözləri seçib işlətmüşdür ki, bunnuların bir qismi hələ ondan çox əvvəl artıq Azərbaycan dilinin lüğət fonduna daxil olmuşdur, bir qismi isə diləyatan sözlər olduğu üçün tezliklə mənimmsənilən bilən və geniş yayılan sözlərdir; məsələn:

Kimin muradı ilə bəs fələk dənər, yarəb

Ki, gərdişindən onun kim ki, var, edər [4, 16];

Bülbüllərə xəzanda verin müjdə kim, tutar

Gül yarpağı yerin cigəri-parə-parəmiz [4, 44] və s.

Yuxarıdakı beytlərdə *murad*, *bəs*, *fələk*, *gərdiş*, *bülbül*, *xəzən*, *müjdə*, *gül*, *cigər*, *parə* sözləri qeyri-türk mənşəli olmasına baxmayaraq, hal-hazırda da mənəsi anlaşılaraq, ümumişlək sözlər kimi qəbul olunur. Şairin əsərlərində müasir oxucu kütləsi üçün çətin anlaşılan sözlər olduqca azdır, o, qeyri-türk mənşəli sözləri şeir dilinə gətirərkən, onların kütlə tərəfindən anlaşılmamasına diqqətlə yanaşmışdır. Şeir dilində bəzən çətin anlaşılan sözlərin olmasını onların qeyri-türk mənşəli olması ilə əlaqələndirmək doğru olmazdı, burada qrammatik quruluşla əlaqədar olan dəyişiklikləri, üslubi fərqlənmələri də nəzərə almaq lazımdır. Demək ki, Qövsinin əsərlərində işlənilmiş bəzi sözlərin anlaşılmaz olmasının və onun dilinin də bir qədər qəliz hesab edilməsinin səbəbi ərəb və fars sözlərinin varlığı və ya çoxluğu ilə deyil; bəlkə onun dövrü ilə çağdaş dövr arasındaki ictimai-siyasi, mədəni fərqlərlə əlaqədar olaraq, Azərbaycan dilinin lüğət tərkibində və bəzi qrammatik vahidlərdə əmələ gələn dəyişikliklərə bağlıdır.

Ümumiyyətlə, Qövsinin klassik şeir üslubuna mənsub əsərlərində, qeyri-türk mənşəli sözlərin də, demək olar ki, eksəriyyəti Azərbaycan dilinin əsas lüğət fonduna mənsubdur və əsrlər boyu Qövsidən əvvəl və sonra ana dilimizin lüğət tərkibinin əsas hissəsini təşkil edən sözlərdir. Qövsi qeyri-türk mənşəli sözləri qrammatik quruluşun vasitələrindən, dilin üslubi qayda və imkanlarından istifadə etməklə ifadə və cümlə içərisində ustalıqla yerləşdirmiş, şeir dilinin axıcı və ahəngdar olmasına çalışmışdır. Sadə və aydın dildə yazmağa çalışan şairin qarşılaşdığı çətinliklər isə əsasən Azərbaycan dili ilə əruz vəzni arasındaki uyğunsuzluqdan qaynaqlanırdı. Buna baxmayaraq, Q.Təbrizi bu çətinliyin öhdəsindən gələrək, cilalanmış şeir dili yaratmağa müvəffəq olmuşdur. Şairin dilində yerinə düşməyən söz, şablon ifadə və fikirlərə rast gəlmək mümkün deyildir, o, şeirlərində estetik gözəlliklə yanaşı, çatdırmaq istədiyi fikrin hamı tərəfindən anlaşılması üçün həssaslıq nümayiş etdirərək orijinallığı daha çox diqqət yetirmişdir.

Qeyd etdiyimiz kimi, Qövzinin şeir dilində qeyri-türk mənşəli sözlər içərisində əsas yeri ərəb və fars mənşəli sözlər tutur. Ərəb və fars mənşəli sözlərin kəmiyyətcə üstünlüyü uzun bir tarixi prosesin nəticəsidir, bu sözlərin xeyli hissəsi canlı dildən əlavə, lügət tərkibinin əsas hissəsinə də daxil olmuş, ümumişlək sözlər sırasına keçmiş, zəruri leksik vahidlərə çevrilmişdir; məs.:

Aşıq oldur ki, özün eyləyə bir *yarə fəda*.  
Eylər *azadələrin* adını *aləmdə bülənd* [4, 69];  
*Hər* biri bir *rəngilə Qövsi fəğan* kim, qıldılar,  
Könlümü *ab intizarü* bağrimi qan *iztirab* [4, 54];  
Söz ilə *nazəninlər eşq dərdinə* inanmazlar,  
Bu dilbilməzləri, *yarəb, giriftar* et, *xəbərdar* et! [4, 21] və s.

Bu beytlərdəki *aşıq, yar, fəda, yarəb, nazənin, xəbərdar, eşq, intizar, dərd* və s. kimi sözləri geniş kütlə mənşə fərqiñə varmadan öz ünsiyətinə daxil edir, bu sözlərin ifadə etdiyi anlayışların başqa sözlərlə ifadəsinə çox vaxt ehtiyac duyulmur. Təbii ünsiyət vahidlərinə çevrilmiş ərəb və fars sözlərinin xeyli hissəsi Azərbaycan dilində sabit semantik xüsusiyyətə malik olmaqla yanaşı, fonetik qaydalara da uyğunlaşdırılmış, fonetik qanunların tələbləri əsasında dəyişərək tələffüz tərzinə görə də tam şəkildə mənimşənilmişdir.

Dediyimiz kimi, şairin dilindəki ərəb və fars sözlərinin bir qismi formaca mənşə dil-dəkindən fərqlənmir, lakin ərəb və fars mənşəli sözlər içərisində dilimizin fonetik qanunlarına tabe olmayan, ahəng qanununa uyğun gəlməyən sözlər də vardır; məs.:

Bir-birinin halını sormaq gərək *divanələr*,  
Ver xəbər Qövsidən ey *səhra*, dolanım başına [4, 71];  
Bimərd mənə müjdeyi-dərman nə verirsən,  
Qoy mən ölüm ol dərdə ki, *dərmanə* yetişməz. [4, 169]  
Möhnetimdən mənim ol məst *xəbərdar* olmaz,  
Özü öz damınə *səyyad* giriftar olmaz. [4, 68] və s.

*Səhra, biçarəlikdən, çarəmiz, xəbərdar, səyyad, dərman* sözləri uzun müddət klassik ədəbiyatımızda böyük söz ustalarının dilində işlənmişdir və artıq Azərbaycan dilinin öz sözləri kimi qəbul olunur. Bunların alınma tarixini müəyyənləşdirmədən də demək mümkündür ki, burada dilimizə yabançı ünsür yoxdur və vaxtilə həmin sözlər dilin təbii, zəruri ifadə vasitələri sırasına keçmişdir.

Q.Təbrizinin dilində işlənmiş qeyri-türk mənşəli sözlərin bir qismi dini sözlərdən ibarətdir. Məlumdur ki, dini sözlərin tarixi daha qədimdir və belə sözlər ərəb istilası ilə əlaqədar Azərbaycan dilinə başqa söz qruplarına nisbətən daha əvvəllər daxil olmuşdur; məs.:

Gözü qaşın əgər *islamü küfri* etməmiş yeksan,  
Bu nə meyxanədir, bəs ol nə mehrabi-imamətdir [4, 67];  
Nə sərkəş şolədir bu vəh, bu nə qəddü nə qamətdir,  
*Qiyamətlər* qiyamindən qiyam etmiş qiyamətdir [4, 54];  
Özgə taətlərə oxşatma mənim taətimi  
Ki, mənə müttəsil ol *Kəbə* müqabil görünür [4, 78];  
Bağlamin *zöhd* əhlinə qapısın meyxanənin,  
Hörməti lazım gərək, hərcənd *kafirdir* qonağ [4, 65]  
Könül sorağını kuyində almışam vəh kim,  
Yaman uzağa düşübdür bu *Kəbeyi-məqsud*. [4, 152]  
Bəzən çətin anlaşılan ərəb, fars sözlərinə ifadə və ibarələrin tərkibində də rast gəlinir. Belə sözlər dövrün tələbinə uyğun olaraq, izafət tərkibləri şəklində işlənmişdir; məs.:

Nə yalnız məndə ol *sərvü-rəvan* ötgəc rəvan qalmaz –  
Ki, gər mən gördüğüm canan gəlir, heç kimdə can qalmaz. [4, 170];  
Gülüstanə ta *nəsimi-kuyin*, ey gül getməyə,  
*Qönçeyi-atəş* zəbanın ağzını açmaz buçağ. [4, 172]  
*Rəngi-zərdü əşki-sürxü* bizdən al biyna isən,

İmtəhan lazımdır, çün arıdır dinarımız [4, 98];  
 Ey *əbi-tünükmayə* məni sanma *tühi-dəst* Kim,  
*bəhri-göhər dideyi-giryanə* yetişməz [4, 79];  
*Ey bülbülli-nadan*, bu nə ahü nə fəğandır  
 Kim, bir yerə *fəryadi-zəifanə* yetişməz [4, 79] və s.

Y. Seyidov yazır: “Məlum olduğu üzrə, klassik şeir dilimizdə, ümumən müəyyən dövr Azərbaycan ədəbi-bədii dilində, eləcə də ədəbi dilin başqa üslublarında istifadə edilən fars və ərəb izafətləri həmin dillərin öz sözləri əsasında qurulan hazır formalardan ibarət idi. Bu birləşmələr öz-özlüyündə qrammatik və ya leksik, sərbəst və ya sabit birləşmə xüsusiyyətlərinə malik olub-olmamasından asılı olmayıaraq, Azərbaycan dilində onlardan sabit (hazır) formalar kimi istifadə edilmişdir” [5, 48].

Q.Təbrizinin dilində dövrün ictimai-tarixi şəraiti ilə bağlı olaraq qeyri-türk mənşəli sözlərin Azərbaycan dilindəki sinonimləri ilə birlikdə işləndiyinə də rast gəlirik ki, bu da dilin ifadəliliyini və elastikliyini təmin edən faktorlardandır. Şair bəzən təkrarçılığın qarşısını almaq üçün bir beytdə biri qeyri türk-mənşəli olan, digəri türk mənşəli olan sinonim sözlərdən ustalıqda istifadə etmişdir; məs.:

Könül *binasını* yarəb, süpehr yıxmışım –  
 Ki, ah sinəm *evindən* gəlir gübaralud [4, 37].

Şairin dilində belə paralellərin işlənməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, leksik paralellik hadisəsi bir tərəfdən, yad dilin deformasiyaedici təsirini göstərir, o biri tərəfdən, Azərbaycan dilinin müqavimət göstəricisi kimi çıxış edir.

Ümumiyyətlə, dövrün tələbi və dil mühitindən qaynaqlanan bütün çətinliklərə baxmayaraq, Qövsi Təbrizinin şeir dilində işlənmiş çətin anlaşılan qeyri-türk mənşəli sözlərin digər şairlərin əsərlərinə görə daha az olduğu qənaətindəyik.

#### **İstifadə olunmuş ədəbiyyat**

1. Cavadova M. V. Şah İsmayıllı Xətainin leksikası, Bakı, “Elm”, 1977, 216 səh.
2. Əhmədov B. Ə. Leksika məsələləri, Bakı, “Maarif”, 1990, 138 səh.
3. Qəhrəmanov C. V. Nəsimi “Divan”ının leksikası, Bakı, “Elm”, 1979, 568 səh.
4. Qövsi Təbrizi. Seçilmiş əsərləri, (tərtib edən: Kərimov P.), Bakı, Maarif, 2007, 314 səh.
5. Seyidov Y. Seçilmiş əsərləri, 10 cilddə, III cild, Bakı, 2007, 564 səh.
6. Seyidov Y., Əlizadə S. Klassik Azərbaycan şairləri söz haqqında, «Bakı», ADU, 1977

#### **QÜDSİYYƏ QƏMBƏROVA**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*  
*Azərbaycan, AMEA Nəsimi adına Dilçilik İnstitutu*

#### **QƏDİM QUD/KUT SÖZÜNÜN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKLƏRİ**

*Açar sözlər: kök-morfem, diaxronik-dialektoloji aspekt, dialekt və şivalar, semantik xüsusiyyətlər, fonetik variant, etnoqrafik dialektizm*

#### **DIACHRONIC-DIALECTOLOGICAL ASPECTS OF THE ARCHAIC WORD QUD/KUT**

In the article on the level of the root morpheme have been investigated diachronic-dialectological aspects of the word of ancient Turkic origin qud/kut. To the investigation have been also attached such problems as homonymy, synonymy, polysemy which are characteristic for this word. Derivative capacity of this archaic word has been revealed on the basis of subdialects'lexics material. Nostratic essence of the ancient root morpheme qud/kut had been stated on the basis of vocabulary stock of Roman-german, Arabic and Persian languages.

**Key words:** *the root morpheme, diachronic-dialectological aspects, dialects and sub-*

# MÜNDƏRİCAT

## BƏXTİYAR VAHABZADƏ – BÖYÜK ŞAIR

İfrat Əliyeva. Dil millətin varlığıdır (Bəxtiyar Vahabzadənin yaradıcılığı əsasında) .....	5
Orhan Aras. Azerbaycanın Dede Korkutu Bahtiyar Vahapzade .....	9
Enver Uzun. Bahtiyar Vahapzade'de Vatan Ve Dil Muhabbeti .....	11
Necati Demir. Bahtiyar Vahapzade Ve Türk Dili .....	17
Elbrus Əzizov. Bəxtiyar Vahabzadə və ana dili .....	26
Əhməd Sami Elaydi. Bəxtiyar Vahabzadə poeziyasında ərəb dünyasının bədii təcəssümü .....	30
Fəridə Səfiyeva. Fəlsəfi-intellektual şeirlərin poetik imkanları (B. Vahabzadənin 50-60-ci illər yaradıcılığı əsasında) .....	42
Tofiq Əbdülhəsənli. Bəxtiyar Vahabzadə yaradıcılığının sosial-siyasi konteksti .....	46
Yeganə İsmayılova. «Dədə Qorqud» motivləri müasir Azərbaycan poeziyasında və Bəxtiyar Vahabzadə yaradıcılığında .....	51
Mətanət Abdullayeva. Qocalıq fenomeni və Bəxtiyar Vahabzadə poeziyasında onun ifadəsi ..	55
Almaz Həsənqızı. Bəxtiyar Vahabzadə şeirləri və Azərbaycan dilçiliyi .....	61
Əminə Abbasova (TUNCAY). Poeziya ilə fəlsəfənin vəhdəti .....	65
Yaşar Qasımov. Müasir Azərbaycan şeirində poetik fikrin yenilənməsi (və Bəxtiyar Vahabzadə yaradıcılığı) .....	70
Məhbubə Qurbanova. Bəxtiyar Vahabzadə yaradıcılığı: idrak fəlsəfəsinin dili .....	75
Sevda Sadiqova. B. Vahabzadə poeziyasında dil vahidlərinin semantik-informativ funksiyası ..	77
Həqiqət Abdyeva. "Fəryad"dan gələn səslər .....	81
Asifə Əliyeva. Bəxtiyar Vahabzadənin dramaturgiyası .....	84
Şəlalə Abasova. Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında .....	85
Zərifə Cavadova. Milli azadlıq hərəkatının mücahidisi .....	90
Hicran Fərhadova. Bəxtiyar Vahabzadənin Əhməd Şimdeyə məktubları .....	94
Yeganə Hüseynova. B. Vahabzadənin "Atılmışlar" poemasında mənəvi-əxlaqi problemlərə münasibət .....	97
İlahə Dadaşova. Bəxtiyar Vahabzadə nəşrində avtobiografizm .....	100
Aida Mirzəyeva. Fəal narahatlıq, zaman qarşısında mənəvi cavabdehlik .....	103
Pərvin Eyvazov. Milli dil uğrunda mübarizənin Bəxtiyar Vahabzadə modeli .....	106
Könlü Məmmədova. B. Vahabzadənin yaradıcılığında ANA mövzusu .....	108
Nərgiz Kərimova. Bəxtiyar Vahabzadə yaradıcılığında türk xalqlarının şair və yazıçılarına ehtiram .....	112
Ramil Bayramov. Bəxtiyar Vahabzadə dilinin bənzərsizliyi .....	115
Vüsal Şabizadə. B. Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi (bəzi nəzəri məsələlər) ...	118
Vəfa İsrafilova. Bəxtiyar Vahabzadənin əsərlərində onomastik leksika .....	122

## ƏDƏBİYYATŞUNASLIQ

Sənan Səlcuq, Təmilla İbrahimova. Türkiyənin siyasi həyatı Sabir satiralarında .....	126
Firuzə Ağayeva. XVI əsr Türkiyə ədəbiyyatında qadın şairləri (Mehri Xatun) .....	128
Лейла Герайзаде. Миф об огненной деве в романе анатолия зохраббекова «страна огней» ...	131
Venera Akmatova. 1920-30yy. "Manas" Destanının Yayımları Üzerinde Bazı Tartışmalar .....	136
Ellada Gərayzadə. XIX əsr maarifçiləri və yeni tipli məktəblərin yaranması .....	140
Aytən Hacıyeva. XIX əsr Qarabağ şairlərinin yaradıcılığında bahariyyələr .....	145
Məlahət Babayeva. Azərbaycan foklorşunaslığının təşəkkülündə Y.V.Çəmənzəminlinin rolu ..	150
Sakibə Ələsgərova. Sürgün düşmüş bir mədəniyyətin oyaq vicdanı .....	153
Təranə Rəhimli. 1960-1970-ci illər Azərbaycan nəşrində çağdaş sosial gerçəklilikə baxış .....	156
Elçin Məmmədov. Füzuli ədəbi məktəbi XVI-XIX yüzilliklərdə: formallaşması və inkişafı .....	160
Mətanət Həsənova (Sarahi). M.F.Axundzadənin dramaturgiyasında qəhrəman konsepsiyası .....	163
Gülnarə Abdullayeva. İspaniya yəhudi bədii nəşri: Məqamə janının ilk nümayəndələri .....	167
Şöhrət Məmmədova. Müasir uşaq nağıllarının bədii xüsusiyyətləri .....	171
Təranə Ağamaliyeva. Poetik düşüncə ədəbi-tənqidi müstəvidə .....	174
Sevinc Məmmədova. "Kitabi-Dədə Qorqud" və Almaniya .....	177
Samirə Quliyeva. Xalq ədəbiyyatında inanclar .....	182

Samirə Məmmədli. Azadlıq aşiqinin hekayəsi .....	187
Təranə Əzimova. Anarın «Adamın adamı» komediyasında xarakter təbiiliyi.....	189
Simuzər İsmayılova. Repressiya dövrü Azərbaycan poemalarında qəhrəman obrazı .....	191
Səidə Məmmədova. Milli - bədii nəşr zaman axarında.....	194
Mehriban Mövlamova. Məcnunluq yarışı .....	197
Aytəkin Mirzəyeva. Abdulla Şaiq Atababa Musaxanının xatirələrində.....	200
Гюель Мамедова. Функциональные особенности субстантированных прилагательных в русском языке.....	202
Улдуз Бабаева, Эльмира Рзаева. Древнерусская литература (для студентов-иностраницев филологических факультетов) .....	206
Sevil Hüseynova. Seyfəddin Dağlinın satirik hekayələrində didaktik məsələlər .....	215
Günel Pəniyeva. İsa Hüseynovun "Tütək səsi" povesti ədəbi-tənqidi müstəvidə .....	218
Sədaqət Abduləzizova. Viktor Hüqo poeziyasında və nəsrində Şərq motivləri .....	221
Zenfira Aslan. XIX yüzil Qarabağ ədəbi mühitinin ümumi mənzərəsi .....	225
Minayə Cəfərova. C.Bayron yaradılığında Şərq mövzusu .....	227
Aytən Hüseynova. Sovet dövründə və müasir dövrdə Mir Cəlal hekayələrinin nəşr variantları .....	230
Əlimuxtar Muxtarov. Poeziyamızda Nizami Gəncəvi obrazı ( XX əsrin 20-30-cu illəri).....	233
Yeganə Ələsgərova. O.Henri novellalarının ictimai-siyasi məzmununun formallaşmasında Amerika həyatının rolu .....	236
Elmira İlyaslı. Fridrix Von Bodenstedin Mirzə Şəfi haqqında xatirələri .....	241
Tamam İsmayılova. A.P. Çexov tərzində impressionizm .....	244
Elşad Ərşadoglu. Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvi yaradılığında sosializm və kommunizm axtarışları.....	247
Ridvan İnce. Namik Kemal'in Azerbaycan Edebiyatına Tesiri .....	252
Havva Kaplan. Orhan Pamuk Ve "İstanbul Hatırlar Ve Şehir" Eseri Üzerine Bir İnceleme ..	255
Vüsalə Ağayeva. Abdulla Şaiq XX əsr dramaturgiyasında .....	259
Vüsalə Ağayeva. M.V.Vidadinin "Müsibətnamə" əsəri .....	262
Mənsurə Ağayeva. U.Folknerin ədəbi ənənələri .....	264
Fidan Ağamaliyeva. M.F.Axundov yaradılığının A.Şaiq dramaturgiyasına təsiri ("Aldanmış Kavakib" əsəri əsasında .....	267

## DİLÇİLİK

Zemfira Şahbazova. Azərbaycan dilində bəzi əlaqə növləri haqqında .....	272
Həcər Hüseynova. Bədii əsərlərdə mürəkkəb sintaktik bütövlərin formallaşma yolları (Mir Cəlalin nəşri əsasında) .....	277
Gülxanim Vəliyeva. Oğuz qrupu türk dillərinin uyğun xüsusiyyətləri haqqında (Azərbaycan və türkmən dillərinin materialları əsasında) .....	281
İslam Vəliyev. XV əsr Azərbaycan yazılı abidələrinin fonetik xüsusiyyətləri (Xətai Təbrizinin "Yusif və Züleyxa poemsəsi" üzrə).....	284
Rəhilə Quliyeva. Azərbaycan dilçiliyində Yusif Seyidov mərhələsi .....	289
Ульвия Гусейнова. Концепт «смерть» в славянской языковой картине мира.....	293
Ədalət Abbasov. Niyə belə deyirik və ya bəzi etimoloji fiqurların leksik və struktur-semantikası.....	296
Afaq Məmmədova. "Qutadğu bilig" əsərində türk mənşəli leksika (rütbə, vəzifə; planet və bürc adları).....	300
Əliheydər Ağakişiyev. Kütləvi informasiya vasitələrinin dil və üslub xüsusiyyətləri .....	304
Светлана Новрузова. К вопросу становления терминологии азербайджанского языка в новейших условиях.....	306
İlkin Quliyev. Qövsi Təbrizinin dilində işlənmiş qeyri-türk mənşəli sözlərə dair .....	309
Qüdsiyyə Qəmbərova. Qədim qud/kut sözünün diaxronik-dialektoloji aspektləri .....	312
Natəvan Hüseynova. Termin yaradılığında vahidlik və norma .....	318
Ирада Абдуллаева. Вторичное заимствование как фактор обновления современной лексики .....	322
İradə Kərimova. Rəsmi-işgüzər üslubun funksional üslublar arasında yeri və mətbuatda işlədilməsi .....	326
Sima Quliyeva. Terminologiyada sahələrarası omonimlik .....	329
Şəhla Əliyeva. Qrammatika təlimində istifadə edilən metod və priyom.....	333

Farizat Kuramaeva. Türk Dillerinin Kıpçak grubundan isimlerin hali (Kırgız Türkçesi misalinde) .....	33
Fikret Əlizadə. Kök samitlərində səs əvəzlənmələri(dünya dilləri nümunəsində) .....	33
İdiris Göbütoğlu. Kelimeleerdeki Anlam Gelişmeleri Açısından Anlam Kavramına Genel Bir Bakış .....	34
Anar Fərəcov. Sosial şəbəkələr və dilimiz .....	34
Pərvin Eyvazov. Bəkir Cobanzadənin ahəng qanunu haqqında araşdırmaları .....	35
Türkan Askerova. XIII- XIX. yüzyıllarda Azerbaycan dili tarihinde fiile gelen eklerle yapılan kelime grupları, zarffıl tamlamalarının strütür-semantik gelişimi (ib, -iban, ken-iken, cak-icak ekleriyle tasnif olunan zarffileri) .....	35
Gülnarə Süleymanova. Altay dil nəzəriyyəsi problemi haqqında .....	36
Səmayə Cəlilova, Firəngiz Kərimli. Məhəmməd Füzulinin qəzəllərində frazeologizmlərin leksik-semantik xüsusiyyətləri .....	37
Elmira Süleymanova. Vasitəsiz və vasitəli mənsubiyətə dair .....	37
Pərvin Bayramova. Verbal və qeyri-verbal ünsiyyət .....	37
Könül Şahbazova. Azərbaycan dili ağacılığın leksikasının leksik-semantik xüsusiyyətləri .....	381
Ramil Bayramov. Bəzi psixologiya terminlərinin semantik xüsusiyyətləri .....	387
Nəzrin Əliyeva. Dulusçuluq leksikasının semantik xüsusiyyətləri .....	390
Gülər Qasımovə. İbri dilində kök və əsas anlayışı .....	396
Nigar Hacıyeva. Azərbaycan nağıllarında parselyat konstruksiyalar sintaktik ekspressivliyi yaradan vasitələrdən biri kimi .....	399
Xədicə Abdullayeva. Paronimlərin dilçiliyin bir hadisəsi kimi səciyyələndirilməsi .....	401
Günel Paşayeva. Müasir Azərbaycan dilində terminlərin unifikasiyası (bəzi nəzəri məsələlər) .....	406
Гюльтекин Карабаглы. Проблема практической направленности курса русского языка .....	410
Aysel Əhmədova. Orxon abidələrində -L elementi əsasında yaranmış leksik şəkilçilər .....	413
Sahilə İbrahimova. Səsin semantik-konnotativ(emosional-ekspressiv) əlamətlərinin eksperimental (təcrübə) tədqiqi .....	416
Mehriban Mahmudova. Azərbaycan və ingilis dillərində feillərin adyektivləşməsi .....	419
Aygün Zamanova. Linqistik bacarıqların formallaşmasına sistemli yanaşma Azərbaycan dili dərslerinin keyfiyyətini təmin edən amil kimi .....	422
Nərgiz Ramizzadə. Azərbaycan dili dərslərində dinləmə mətnləri motivasiya yaradıcı vasitə kimi ..	424
Vüsalə Qurbanova. Mahmud Kaşgarlinin "Divani lüğat-it-türk" əsərində arxaik onomastik vahidlər .....	428
Gunay Inayatova. Deixis and text .....	430
Elnarə Məmmədova. Azərbaycan və rus dillərinin somatik leksikasında və frazeologiyasında sinonimiya hadisəsi .....	433
Namiq Cabbarov. Alman dilindəki modal ədatların araştırma tarixində .....	436
Cavid Babayev. Növ və tam-hissə əlaqələrinin vəhdəti .....	439
Sahibe Helefova. İmadeddin Nesiminin "Hak Tu Ki Yar Oldi Bana, Ser-Ta-Kadem Yar Olmuşam" Gazelinin Şerhi .....	441
Sənəm Fərəcovə. Müasir Azərbaycan dilində abzas problemi .....	446
Şəbnəm Şəmsəddinova. Orxon-Yenisey abidələrində əmr şəklinin işlənmə xüsusiyyətləri .....	450
Rəna Məmmədova. Azərbaycan dilində qan qohumluğu bildirən terminlər .....	453
Zöhrə Nəbiyeva. Şagirdlərin rabitəli nitqinin inkişaf etdirilməsi üzrə işin məqsəd və vəzifələri .....	456
Şəhla Şirəliyeva. Hərəkət feillərinin zərf mənali leksik vahidlər və digər determinantlarla işlənməsi .....	458